


PwC Azerbaijan Times

23 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” barədə Prezidentin Sərəncamı



Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az

© 2016 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşımırıq.

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” barədə Prezidentin Sərəncamı

4 avqust 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” barədə Sərəncam imzalamışdır.

Sərəncamda islahatların istiqamətləri müəyyən olunmuş və bununla bağlı Vergilər Nazirliyinə 3 ay müddətində aşağıdakı məsələlərin icra edilməsi tapşırılmışdır:

- qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;

- vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının, xüsusilə kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibətçiliğin təkmilləşdirilməsi;

- vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibətçiliğinin təkmilləşdirilməsi,

habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakının təmin edilməsi;

- nümunəvi vergi ödəyicisi üçün meyarların müəyyən edilməsi, həmin vergi ödəyicilərinə münasibətdə vergi inzibətçiliğinin sadələşdirilməsi və ünvanlı xidmətlərin əhatə dairəsinin genişləndirilməsi;

- vergi qanunvericiliyinə əməl edən nümunəvi vergi ödəyiciləri və vergi qanunvericiliyində mütəmadi olaraq nöqsanlara yol verən intizamsız vergi ödəyiciləri ilə bağlı məlumatların Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet sahifəsində yerləşdirilərək ictimaiyyətə açıqlanması;

- vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsinin genişləndirilməsi və bu sahədə keçirilən vergi yoxlamalarının keyfiyyətinin artırılması.